


# Asiya ölkələri beynəlxalq münasibətlər sisteminde

**B**akı Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talibovun 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Asiya ölkələri beynəlxalq münasibətlər sisteminde" adlı əsəri olduqca aktual bir mövzuya həsr olunmuşdur. Kitabda Asiya ölkələrinin dünya siyasetində və beynəlxalq münasibətlər sistemindeki yeri və mövqeyi araşdırılmış, əhəmiyyətinə toxunulmuşdur. Yeni nəşr Asiya ölkələrinin beynəlxalq siyasetdəki yerinin müəyyənləşdirilməsi baxımından bu sahədə mövcud boşluğu aradan qaldıran əhəmiyyətli bir tədqiqat əsəri sayıla bilər.

Əsər bir çox cəhətdən aktual ve əhəmiyyətliidir. Çünkü dünya əhalisinin yarından çoxunun Asiyada cəmləşməsi bu qitənin cazibə qüvvəsini artırılmışdır. Artıq Asiya ölkələri beynəlxalq münasibətlərin ön sırasında çıxış edən ciddi, əhəmiyyətli dövlətlərdir. Asiya qıtəsini, Asiya ölkələrini öyrənmək müasir dünya siyasetini, beynəlxalq münasibətlərin yeni mənzərəsini dolğun, əhateli və obyektiv şəkildə təsəvvür etməkdə mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan Rza Talibovun əsəri Asiya ölkələrinin beynəlxalq siyasetdə oynadığı rolun müəyyənləşdirilməsində bize işiq tutan ən önemli tədqiqatdır.

Kitab 6 fəsildən ibarətdir. 3 yarımfasıldən ibarət olan birinci başlıqda Çin Xalq Respublikasının beynəlxalq münasibətlər sistemində oynadığı rol, tutduğu mövqə və nüfuzu araşdırılmışdır. Müəllif bu fəsilde çox ince məqamlara xüsusi diqqət çəkmiş, ölkənin keçmiş və bugünkü haqqında dolğun təəssürat yarada bilmişdir. Məlum olduğu kimi, Uzaq Şərqi XIX əsrə müstəmləkəciliyin iki aktiv sahələrindən biri idi. Sənaye inqilabını tamamlamış dövlətlər bu regionda daim münəaqışə içərisində olmuşdular. Uzaq Şərqi ən böyük dövlətlərindən olan Çinin Avropa ilə əlaqələri XIII əsrə qədər gedib çıxır. Lakin Orta əsrlərdən başlayaraq Çinin Avropa ilə əlaqələri kəsildi. Bu dövlət öz qapılarını Qərbə bağladı, bunun da əsas səbəbi Qərb dövlətlərinin Çində xristianlığı yaymaq adına apardıqları təbliğat və missionerlik fəaliyyətləri ilə əlaqədar idi. Bu fealiyyətlərə sərt reaksiyalar veren Çin Qərb dövlətləri ilə olan bütün əlaqələrini ən az seviyyəyə endirdi. Ticarət aparılan bütün limanlar (Kanton limanı istisna olmaqla) bağlanmış, əcnəbi düşmənciliyi güc qazanmışdır. Lakin Avropa dövlətləri tədricən sənayeləşməyə başladıqdan sonra bu ölkələrin xammala və bazara olan ehtiyacı artmışdı. Çin tiryek bazarı baxımdan son dərəcə vacib bir ölkə idi. Regionda aparılan mühərabələr bu sahəyə maraq göstərən hər bir oxucuya məlumdur. İkinci Dünya mühəribəsindən sonra Çin müstəmləkə dövlətlərinin rəqabət meydandan çıxaraq dünyyanın ən güclü dövlətlərindən birinə çevrildi. Hal-hazırda sahib olduğu torpaqları, əhalisi, təbii zənginlikləri, daim artan iqtisadiyyatı, Birləşmiş Millətlər Təşkilatının Tehlükəsizlik Şurasındaki veto gücü, malik olduğu nüvə silahları və beynəlxalq sistemə təsir göstərmə gücü ilə Çin günümüzdə beynəlxalq arenanın önemli bir aktoruna çevrilmişdir.

6 yarımfasıldən ibarət olan ikinci başlıq dünya siyasetinin cazibə qüvvəsi kimi Yaponiyanın beynəlxalq münasibətlər sistemindəki yerine həsr edilmişdir. Bu fəsilde oxucu çox maraqlı nüanslarla qarşılaşır. Nədir bu nüanslar? Elmi ədəbiyatda Gündoğar ölkə kimi tanınan Yaponiya vaxtılıq sioqunluq və samuraylıq ənənələri əsasında həyat tərzi keçirirdi. Lakin XIX əsrin sonlarında Qərbə açılmaqla dünyyanın strateji gücləri arasında seçilə-sayılan dövlətə çevrildi və "Sarı irq millətciliyi"ni ortaya ataraq Uzaq Şərqi lider dövləti oldu. Samuraylar ölkəsi kimi de tanınan Yaponiya qılınc sisteminən çıxmışla XIX ərin sonlarında



sənaye inqilabını tamamlayaraq Avropa dövlətləri ilə hesablaşacaq dövlətə çevrildi və özüne herbi yol çizdi. Vaxtılıqda Çin kimi Qərb dövlətlərinin rəqabət meydandasına çevrilən Yaponiya 40 il içerisinde inkişaf edərək Avropa dövlətlərinin qarşısına müstəmləkələşmiş bir dövlət olaraq deyil, müstəmləkəçi dövlət olaraq çıxdı, Çin və Rusiya ile mühərabələr apararaq onlar üzərində böyük qələbələr qazandı. Daha sonra torpaqlarını Mancuriya və Çinə qədər genişləndirdi və ABŞ-in ikinci Dünya mühərabəsinə qatılmasına səbəb oldu. Mühərabədən sonra ticarət dövləti olma strategiyasını ortaya qoyan Yaponiya 1990-ci illərdə dünyyanın ən böyük ikinci iqtisadi gücünə çevrildi. Hal-hazırda dünya siyasetinin əsas cazibə mərkəzlərindən və qüvvələrindən biri olan Yaponiya beynəlxalq proseslərdə özünnü siyasi rolunu gücləndirməyə çalışır.

4 yarımfasıldən ibarət olan üçüncü başlıq Koreya Respublikasının dünya siyasetində tutduğu yer və mövcud vəziyyəti araşdırılmışdır. Bu başlıqda Koreyanın tarixi proseslərdə qarşılaşıduğu məsələlər, keçmiş və müasir vəziyyəti ilə bağlı oxucunun diqqətini çəkən maraqlı məlumatlar yer almaqdadır. Koreya Respublikasının dünya siyasetində yerinin və mövqeyinin müəyyənləşməsi, bu ölkənin beynəlxalq təşkilatlarda təmsil olunması XX əsrə baş vermiş müxtəlif tarixi proseslər və iqtisadi İslahatlarla bağlıdır. XIX əsrin sonlarında Çin-Yapon mühərabəsinə səbəb olan, ikinci Dünya mühərabəsinə qədər Yaponiyanın müstəmləkəsi sayılan Koreya beynəlxalq güclərin toqquşması nəticəsində 1954-cü ildə ikiyə bölündü. Yaxın keçmişdə digər dünya ölkələrində yardımçı maraqla yaşayan Koreya Respublikası hazırda donor dövlət olaraq qrantları ayırır. Hazırda Koreya Respublikası dünyyanın ən güclü 20 dövləti sırasında xüsusi yer tutur.

4 yarımfasıldən ibarət olan 4-cü başlıq Sinqapurun dünya siyasetində oynadığı rolə həsr olunmuşdur. Müəllif dünya siyasetində gedən proseslər işığında Sinqapurun vəziyyətini təhlil edərək göstərir ki, Malayziyanın cənubunda yerləşən və Cənub-Şərqi Asiyadan şəhər-dövləti olan Sinqapur XIX ərin əvvəllərinə qədər Malayziyanın bir hissəsi kimi mövcud olmuşdur. Vaxtılıq Britaniya və Yapo-

niyanın işgalina məruz qalan Sinqapur 1963-cü ildə Malayziya Federasiyasının tərkibinə daxil olmuş, 1965-ci ildə isə müstəqilliğini elan etmişdir. Dəniz yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün bu ölkə Cənub-Şərqi Asiyadan qapısı hesab edilir. Sinqapur Cənubi Koreya, Tayvan və Honkonq ilə birlikdə "Şərqi Asyanın şirləri" qrupuna daxildir. İqtisadi baxımdan London, Nyu-York və Honkonqdan sonra dünyada dördüncü aparıcı maliyyə merkezi sayılır.

Müəllif Cənub-Şərqi Asyanın, həmçinin Sakit Okean hövzəsinin ən böyük müsəlman ölkələrindən biri olan Malayziyaya da öz əsərində geniş yer ayrımsızdır. Qeyd etmişdir ki, bu ölkə 1957-ci ilə qədər Britaniya imperiyasının tərkib hissəsi olmuş, 1963-cü ildə federativ dövlətə çevrilmişdir. Müstəqilliğini əldə etdikdən sonra Asyanın ən sürətli inkişafa malik dövlətinə çevrilən Malayziya BMT, İslam Əməkdaşlıq Təşkilatı, ASEAN, ATEC, Qoşulmama Hərəkatı da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların üzvü kimi bu təşkilatlarda böyük nüfuzu malikdir.

Sonuncu fəsil isə Vyetnam Sosialist Respublikasının dünya siyasetindəki yerinə həsr olunub. Bu başlıqda da müəllif tarixi proseslər işığında ölkədə tarixən baş vermiş hadisələri təhlil edərək göstərir ki, Cənub-Şərqi Asiya regionu kimi Vyetnamın tarixində isə sülh dövrləri çox az olmuşdur. Bu ölkə qədim, lakin münaqışeler və mühərabələrlə zəngin bir tarixə malikdir. Qanlı münaqışeler və üzüçü mühərabələrlə ölkə iqtisadiyyatına ağır zərər vurmmuş, əhalinin sosial-iqtisadi şəraitini ağırlaşdırılmışdır. İkinci Dünya mühərabəsindən sonra ərazisi iki yerə parçalanın Vyetnam "Soyuq mühərbi" boyunca geosiyasi rəqabət meydanına çevrilmişdir. Lakin 1990-ci illərdə Vyetnam bir çox regional və beynəlxalq iqtisadi layihələrde yaxından iştirak etməyə başlamışdır.

Tədqiqatının sonunda Rza Talibov belə bir nəticəyə gelmişdir ki, dünya siyasetini, beynəlxalq münasibətləri Asiya faktorunu nəzərə almadan təsəvvür etmək qeyri-mümkündür.

Ümumilikdə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talibovun Asiya ölkələrinin beynəlxalq siyasetdə oynadıqları rola, tutduqları mövqeyə və qazandıqları nüfuzlara diqqət yetirməsi hər bir oxucuda dolğun təəssürat yaratmadır. Müəllif eyni zamanda beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi kimi Azərbaycan Respublikasının da Asiya ölkəleri ilə coxçəhətli əlaqələrinə yer vermiş, Azərbaycan Respublikasının Asiya qıtəsində tutduğu yerin öyrənilməsinin aktuallığını geniş şərh etmiş, Şərqi ilə Qərb sivilizasiyaları arasında yerleşən Azərbaycan Respublikasını "qızıl körpü" kimi xarakterize etmiş və bu sahədə oynadığı rolü xüsusi və vurgulamışdır. Kitabi oxucuqca belə bir qənaətə gəlmək mümkündür ki, bu əsər həm dövlətimizin beynəlxalq münasibətlər sisteminde tutduğu yerin və oynadığı rolun öyrənilməsi, həm də siyasetünaslıq elmimizdə boşluğu doldurmaq baxımdan aktuallıq kəsb edir.

Ali təhsil müəssisələrində bakalavr və magistrlerin ehtiyaclarını ödəmək baxımdan da zəruri olan bu kitab mövcud sahədə araşdırma aparan bütün tədqiqatçıların istisnasız olaraq yararlana biləcəkləri ilk əldən qaynaqdır. Belə bir laiyqli töhfəsinə görə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talibovu təbrik edir və gələcək elmi tədqiqat işlərində uğurlar arzulayırıq.

**Emin Şixəliyev,**  
AMEA Naxçıvan Bölümü, tarix üzrə  
fəlsəfə doktoru, dosent